

## BMT İnkişaf Proqramı ölkəmizdə 20 ildir uğurla fəaliyyət göstərir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer

başlıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başcısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd

edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Xanım Miryana Eqqer BMT İnkişaf Proqramının iqtisadi şəxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazır olduğunu deyib.

Görüşdə ölkəmizin beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunmuş, bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

## Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Bakıdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndirilməsinə vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini



vurğulayıb. Xanım Vayra Vike-Freyberqa bildirib ki, "Dünyanın yeni xarici siyasəti" mövzusunda təşkil olunacaq bu Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dövlətimizin başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd edib və bunu Nizami Gəncəvi Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğulayıb.

## Fransa ilə Azərbaycan arasında əlaqələr bundan sonra da inkişaf edəcək



### İkitərəfli əlaqələr müxtəlif istiqamətlərdə inkişaf edir

Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşdə bildirdi ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"ni təsis etmişdilər. "Azərbaycan - Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər", - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar inşa etdiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirdi, Azərbaycan Mərkəzi Bankı ilə "Rothschild Global Financial Advisory" şirkəti arasında imzalanaacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıb. Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.

Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Suez Groupe" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb. Görüşdə Azərbaycan ilə "Suez Groupe" şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. \*\*\*\*\*

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərcəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb. Görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. \*\*\*\*\*

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub. Fransanın Baş naziri ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. İqtisadi sahədə əməkdaşlıq üçün

böyük potensialın olduğunu deyən Mehriban Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşündə fikir mübadiləsi aparılıb. Nazir deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. "Total"ın Azərbaycanda fəal rol oynadığını bildirən fransız nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğulayıb. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rəhbərliyində təsisatının növbəti iclasının keçirilməsinin vacibliyini qeyd edib. Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilmişdir. \*\*\*\*\*

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Fransa Senatının sədri Jerar Larşen, Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi, Fransanın birinci xanımı Brijit Makron və Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşüb. Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.



## PASHA Bank

*Azərbaycan xalqını  
NOVRUZ bayramı  
münasibəti ilə təbrik  
edir, hər bir ailəyə səadət və  
firəvan həyat arzulayırıq!*



## Monteneqro bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir



Energetika Nazirliyində Monteneqronun "Adriatic Capital" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən bildirilib ki, görüşdə "Adriatic Capital" şirkəti vasitəsilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. "Adriatic Capital"-ın baş icraçı direktoru Marko Vuyoviç Monteneqroda alternativ və bərpaolunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak et-

diy layihələr haqqında məlumat verib. Bildirib ki, şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı, Serbiya, Bosniya və Herseqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib. M.Vuyoviç şirkətin Azərbaycanda yüksək bərpaolunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini, ölkəmizdə külək

və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını bildirib.

Energetika nazirinin müavini Elnur Soltanov ölkədə fəaliyyət göstərən günəş və külək elektrik stansiyaları barədə məlumat verib.

Azərbaycanın bərpaolunan enerji sahəsinin, xüsusilə külək və günəş enerjisinin inkişafı üzrə mövcud potensialın, investisiya imkanlarının qiymətləndirilməsi, bərpaolunan enerji və enerji səmərəliliyi üzrə qanunvericilik sənədlərinin hazırlanması, müxtəlif şirkətlərlə, maliyyə qurumları ilə əməkdaşlıq, bu sahənin özəl investorlar üçün cəlb ediciliyinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Görüşdə bərpaolunan enerji sahəsinin inkişafı üzrə Energetika Nazirliyi ilə anlaşma memorandumunun imzalanması və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində danışıqların aparılmasına dair müzakirələr aparılıb.

## "Rotchild & Cie" Bankı ilə imzalanmış sazişin detalları açıqlandı



Mərkəzi Bank (AMB) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində AMB ilə "Rotchild & Cie" Bankı arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişinin detallarını açıqlayıb.

Bankdan bildirilib ki, sazişə əsasən 3 strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:

- Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorların qiymətləndirilməsi, aparıcı bankların biznes modelləri skoring metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

- Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, poserdurların və infrastrukturunun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

- Milliyatda mövqelər olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaq. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq. Qeyd edək ki, "Rotchild & Cie" Bankı beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuz və geniş təcrübəyə malikdir.

## Kənd təsərrüfatı məhsullarının satışı vergiyə cəlb olunur

Kənd təsərrüfatı məhsullarının istehsalçısı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilməklə ot şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət, gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergidöyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Həmçinin, tədarük qaydasında alınmış kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada

satışından əldə edilən gəlirlər, sadələşdirilmiş vergitutma metodu tətbiq olunduğu halda, təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 2 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim olunmuş mallara görə əldə olunan gəlirdən təqdim edilən malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

## TANAP üzrə investisiyanın 41 faizinə qənaət edilib

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. "TANAP-ın ticari idarəçilik fəaliyyəti hazırda 190 mütəxəssis tərəfindən aparılır. Layihənin əvvəlində 11,77 milyard dollarlıq investisiya nəzərdə tutuldu. Lakin bu həcm təxminən 41 faizinə qənaət edilib və la-



yihənin dəyəri 7 milyard dollar səviyyəsinə düşüb", - deyərək TANAP-ın baş direktoru bildirib. O, həmçinin, deyib ki, "84 milyon dollarlıq büdcə isə sosial və ekoloji sərmayə proqramına ayrılıb. Təxminən 1000-dək layihəyə dəstək göstərilir".

## TANAP-ın Avropaya qaz nəql edəcək hissəsində sınaqlara başlanacaq



Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. "Layihənin Faza-0 hissəsi üzrə hazırda Türkiyəyə təbii qaz nəql edilir. Aprelin 15-dən isə Avropaya qaz ötürəcək Faza-1

hissəsində sınaqlara başlanacaq. Bu hissənin iyulun 1-dən Avropaya qaz nəqli üçün hazır olacağı gözlənilir", - deyərək qeyd edib. Xatırladaq ki, keçən il iyunun

12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmələrinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtdək TANAP-a təqribən 6 milyard dollar xərclənib. Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

## РОССИЯ 24 Azərbaycan nefti barədə reportaj yayımlayıb

"Bakı barrelli" adlı reportajda ölkəmizdə sənaye üsulu ilə ilk neftin hasil edilməsi və İkinci Dünya müharibəsində qələbədə Azərbaycan neftinin rolundan bəhs olunur. Söjətdə Prezident İlham Əliyevin Davosda OPEC+ razılaşması ilə bağlı fikirlərinə yer verilib. Reportajda Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi və yenidənqurulması, martın 17-18-də Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki

Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitoring Komitəsinin 13-cü iclasları, "SOCAR Trading" şirkətinin fəaliyyəti, eləcə də Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrindən danışıqlar. Energetika naziri Pərviz Şahbazov OPEC+ razılaşması üzrə Azərbaycanın öhdəliyi və buna əməl etməsi, Rusiya şirkətləri ilə əməkdaşlıqdan, SOCAR-ın marketing və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov isə şirkətin global layihələrindən bəhs edib.

## Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb



Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb. Sənaye məhsulunun 22,7 faizi emal sektorunda istehsal olunub. Bu sektorda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64 faiz, içkilərin istehsalı 63,4

faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əcazılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdən məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artıb. Digər nəqliyyat vasitələrinin istehsalı 4,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,4 faiz, poliqrafiya məhsullarının istehsalı 15,7 faiz, elektrik avadanlıqlarının istehsalı 24 faiz, geyim istehsalı 27,1 faiz, tütün məmulatlarının istehsalı 32,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8 faiz azalıb.

14-27 mart 2019-cu il

## Novruz bayramını qeyd edən ölkələrin diplomatları Yel çərşənbəsində

Martın 12-də Türkiyənin Bakıda-ki səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxinə əks etdirən sərgi ilə tanış oldular. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorallı çıxış edərək tədbirə qatılan bütün qonaqlara təşəkkür edib. Bildirib ki, Tacikistan səfiri tərəfindən irəli sürülən bu təşəbbüs nəticəsində Novruz bayramı edən ölkələrin səfirlikləri bir araya gələrək baharın müjdəsi olan Yel çərşənbəsini birgə qeyd etmək qərar veriblər: "Bu gözəl təşəbbüsə qoşularaq bu gün qardaşlıq və sülh naminə bir arada olmaq nə xoşdur".

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Yel çərşənbəsi münasibətilə təbrik edib, bu təşəbbüsə qoşulan hər kəsə və tədbirin ərəsəyə gəlməsində əməyi olan nazirliyin əməkdaşlarına təşəkkürünü bildirib.

Nazir qeyd edib ki, bu gün səfirliklərin təqdim etdikləri gözəl Novruz nemətləri bizim xalqlarımızın zəngin mədəniyyətindən və eyni zamanda, bir-birinə yaxınlığından xəbər verir: "Azərbaycan xalqı Novruzunu bütün dövr və zamanlarda daima böyük sevinclə qeyd edib və bu, xalqımızın müqəddəs saydığı bayramlardan biridir. Bu



bayram sülh və qardaşlıq, paylaşma rəmzidir. Təbiətin oyanışı ilə bərabər xalqlarımızın gözəl duyğuları, sülhpərvərlik hisləri də oyanır. Novruz həm də insanlarda əməksevərlik və məhəbbət oyadır. Qədim köklərə malik olan bayram bu günə kimi qorunaraq öz adət və ənənələri ilə yaşayır, evlərə sevinc gətirir."

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, 2009-cu ildə Novruz Azərbaycanın və bu bayramı qeyd edən dövlətlərin birgə təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib. Novruz beynəlxalq status qazanaraq dünyaya təqdim olunub, - deyərək nazir bildirib.

BMT-nin Azərbaycan üzrə nümayəndəsi Qulam İshaqzadə bildirib ki, Novruz bayramı qardaşlıq, ölkələr, xalqlar arasında isti münasibətlər deməkdir. Müasir dövrimizdə baş verən münasibətlər

bəlkə də qədim kökə malik Novruz adətləri ilə əritmək, həll etmək olar. Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Novruz bayramının ənənələrindən söz açıb, təşəbbüsə dəstək göstərən bütün səfirliklərə təşəkkür edib. Xalqlarımız arasında dostluq, qardaşlıq yaradan Novruz münasibətilə təbriklərini çatdıran səfir dünyaya sülh, ortaq Novruz mədəniyyətinə malik xalqlara əmin-amanlıq və firavan həyat arzulayıb.

Tədbir səfirlik nümayəndələrinin Yel çərşənbəsi tonqalı ətrafında rəqs və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin təqdim etdiyi sərgi və Novruz şirniyyatlarından ibarət milli mətbəx nümunələri böyük maraqla qarşılanıb. Xüsusi tərtibatı ilə seçilən Azərbaycan güşəsi xarici qonaqlara bir daha xalqımızın Novruz irtisatının zənginliyini nümayiş etdirib.

**AQRARKREDİT**  
SƏHMDAR KREDİT TƏŞKİLATI

**Novruz**  
**Bayramınız Mübarək!**

**Yazın gəlişi ilə**  
**evlərinizdən güllü və**  
**sevinc əskik olmasın!**

## Qədəmlərin mübarək, Novruz!



Sevimli bayramımız Novruzun yaranma, formalaşma tarixi dəqiq bəlli deyil. Amma həqiqət budur ki, bu bayramdan çox danışılmış, az qala onu dinlə bağlamağa da səy göstərilmişdir. Bir sıra elmi və bədii əsərlərində sözügedən bayramdan qədərincə danışan, milli baxımdan onun şərhini üstün tutan Y.V.Çəmənəmli bu sayaq fikirdə olanlara cavab olaraq yazmışdır ki, Novruz xalqın özünün yaratdığı bir adətdir.

Dəyərlidir ki, Avropa alimləri də Novruz bayramına yerli sosial amillərin bəri tək yanaşmışlar. Fransalı xəlqiyyat alimi Jerando, o sıradan daha çox dini elmlər mütəxəssisi sayılan Spenser bildirmişdi ki, Novruz bayramı dini yox, əslində əkinçilik bayramıdır. Çünki Novruzdan, yəni yazın, baharın ilk günündən torpağı əkib-becərmək çağı yetişir.

Milliyyətə alman olan görkəmli İsveçrə şərqşünası Adam Mets də "Müsəlman intibahı" kitabında yazır ki, "Xalqın həyatında dini təsirlərin güclü olmadığını bayramlar sübut edir". Bu baxımdan professor İ.Brakinskinin də fikri maraqlıdır. Novruz bayramı ilə bağlı ayrıca məqalə yazmış bu görkəmli şərqşünası alim deyir: "İslam ruhaniləri nə qədər çalışdırlarsa da, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geyindirməyə müvəffəq oldular. Xalq kütlələri bahar bayramı olan Novruz bayramının qeyri-dini, azad xarakterini qoruyub saxladılar". Novruz bayramının tarixi ilə bağlı Abdulla Şaiqin də dəyərli fikirləri vardır. Bayrama milli çevrədən yanaşan, onu ulu keçmişimizin adət-ənənələri ilə bağlayan yazıçı bildirir ki, Novruz bayramı azərbaycanlıların islamiyyətdən çox əvvəl keçirdikləri bayram olmuşdur. Hətta Nizami "İsgəndərnamə" poemasında Novruz bayramı günü İsgəndəri qonaq eləyən Nüşabənin tonqal qaladığını, süfrəyə hər cür nemət qoyduğunu qeyd edir.

Novruz bayramının qeyd edilməsi əslində yazın ilk gününün qarşılanması deməkdir. Yazın ilk günü isə "Günəşin illik za-

hiri hərəkətinə uyğun yaradılmış təqvimə əsaslanır. Əvvəla, deyək ki, ay-qəməri təqvimi ilə Günəş təqvimi ili arasında böyük vaxt fərqi vardır. Birinci ikincidən ilin qısa-uzunluğuna uyğun olaraq 11-12 gün fərq verir. Dini bayram və mərasimlər (orucluq, qurban, məhərrəmlik) Qəməri təqviminə uyğun keçirildiyindən hər il 11-12 gün arxaya çəkilir. Beləliklə, bütün fəsilləri, ayları gəzirlər. Günəş təqvimi ilinin martın 20-21-dən (fevral ayı ilə bağlı) ilin uzun-qısalığından asılı olaraq hesablanmasının böyük elmi əsası vardır. Bu, dəqiq astronomik hadisəyə - Günəşin dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçməsinə, gecə-gündüzün bərabərləşməsinə və Yer in şimal yarımkürəsində astronomik baharın gəlməsinə uyğun gəlir". Qoy, xalqımızın hər bir üzvü ürəyində də, dilində də eyni sözü desin, riyadan, yalandan, bədxahlıqdan əl çəksin. Yalnız bu yolla birlik yaranar. Yalnız belə olduqda, nigaran torpaqlarımızı həsrətdən qurtara bilərik. Yalnız belə olduqda xoş günə çıxa bilərik. Safliq, bütövlük və firavanlıq arzusu ilə yeni ilinizi təbrik edirik. Novruz bayramınız mübarək, dostlar!

**AzeriCard**

**Sevgi dolu, nur dolu**  
**Novruz bayramınız**  
**mübarək!**



14-27 mart 2019-cu il


# ABŞ neftin qiymətinə dair proqnozunu artırıb Gürcüstan tam olaraq Azərbaycan

ABŞ "Brent" markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

AZƏRTAC ABŞ-ın Enerji İnfrastrukturunu Administrasiyasının (EIA) yaydığı məlumatla istinadla xəbər verir ki, cari ildə "Brent"-in bir barelinin orta qiymətinin 63 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnozda isə bu rəqəm 61 dollar/barrel idi.

EIA gələn il üzrə isə "Brent"-in qiymətinin 62 dollar/barrel təklif edəcəyini proqnozlaşdırır.

"Fevralda global neft ehtiyatları gündəlik orta hesabla 1,4 milyon barrel azalıb. Bu, 2017-ci ildən indiyədək ən böyük aylıq azalmadır. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin bu ilin ilk yarısı üçün qüvvədə olan xam neft istehsalının azaldılmasına dair sənədin müddətini artıracqları, ilin



ikinci yarısını da əhatə edəcəyi gözlənilir", - deyərək məlumatda qeyd olunub.

## Bakıda keçiriləcək OPEC tədbirinə 14 ölkə qatılacaq



Bakıda keçiriləcək OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 ölkə iştirakını təsdiqləyib.

Energetika Nazirliyindən bildirilib ki, martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki

Komitəsinin (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları keçiriləcək. İndiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında OPEC-in baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının enerjetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əbdüləziz Əl-Falih iştirak edəcək.

Ölkə başçısının məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail

olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolunu OPEC Katibliyi tərəfindən də yüksək qiymətləndirilib, OPEC-Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC-in baş katibi M.Barkindonun ölkəmizə səfəri zamanı irəli sürüldü. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətəninə - Bakıda keçirilməsinə razılıq verilib.

## Gürcüstan tam olaraq Azərbaycan təbii qazı ilə təmin edilir

Bunu jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava deyib.



"Təbii qaz sahəsinə Azərbaycan bizim strateji tərəfdaşımızdır və Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalır."

"Şahdəniz-2" layihəsi üzrə növbəti illərdə Gürcüstana idxal olunan Azərbaycan qazının həcmi daha da artacaq", - deyərək qeyd edib.

## Əmtəlik təbii qaz hasilatı 34,3 faiz artıb

Dövlət Statistika Komitəsinin bildirdiyi ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 71,7 faizi mədən-qıxarma sektorunda, 4,9 faizi

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədən-qıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalib, əmtəlik qaz istehsalı isə 34,3 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,1 faiz çoxalıb.



## Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 67,52 dollar/barrel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,6 dollar/barrel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,77 dollar/barrel təşkil edib



ki, bu da əvvəlki qiymətdən 1,6 dollar/barrel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,98 dollar/barrel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,12 dollar/barrel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növü neftin son qiyməti 65,22 dollar/barrel təşkil edib, bu da əvvəlki qiymətdən 1,71 dollar/barrel çoxdur.

## SOCAR İsveçrədə tenderin qalibi olub



"SOCAR Energy Switzerland" İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb. SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaq doldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənməsi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsveçrədə rolunu artırır və yanacaq doldurma xidmətinə əlavə sərmayə yatırır.

Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektrik enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul edib. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət edib. Bu sahədə uzunmüddətli təcrübəyə malik "SOCAR Energy Switzerland" əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirib.

"SOCAR Energy Switzerland" şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanıb, nəticədə SOCAR xeyli iddiaçı olan beş tender zərfindən birinin qalibi olaraq istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanıb. Fərdi zərflərə daxil edil-

miş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.

"SOCAR Energy Switzerland" şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur: "Avtomobil yollarındaki istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənməyə başlayan elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirib, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlmiş texnologiyalara açığıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xidmətlərimizi inkişaf etdiririk".

SOCAR-ın mövcud elektrik enerjisi yükləmə stansiyaları tərəfdaşların iştirakı ilə qurulduğu halda, yeni stansiyalar ilk dəfə olaraq müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. SOCAR müştərilərin elektrik yükləmə stansiyalarına sürətli və asan çıxışı təmin edəcək. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, SOCAR istehlakçılara pərəkəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansatış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərəkəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaq doldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 "Premium" pərəkəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzini və 32 təbii qaz doldurma məntəqəsi fəaliyyət göstərir.

## Kiçik və orta biznes "Qazprombank"ın imkanlarından yararlanma bilər



"Azərbaycan-Rusiya əlaqələri çox uğurlu inkişaf yolu keçir. İlk növbədə, Azərbaycan və Rusiya prezidentlərinin gördükləri işlər hesabına bu əlaqələr uğurlu inkişaf edir".

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev martın 12-də jurnalistlərə müsahibəsində deyib. İqtisadi-ticarəti əlaqələrin, həmçinin Rusiyanın ən iri banklarından biri olan "Qazprombank"ın ölkəmizdə həyata keçirdiyi investisiya layihələrinin əhəmiyyətindən danışan nazir bildirib ki, Bakıda olan "Qazprombank"ın nümayəndə heyəti müxtəlif təqdimatlar keçirərək öz imkan-

larını göstərəcək. Azərbaycan sahibkarları da bu imkanlardan istifadə edərək, investisiya layihələr reallaşdırmaqla ondan yararlanacaqlar.

Ş.Mustafayev "Qazprombank"ın Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini və bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb: "İlk növbədə, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" zavodunun tikintisində "Qazprombank"ın iştirakını qeyd etmək istəyirəm. Bu layihənin dəyəri təqribən 880 milyon ABŞ dolları olub. Onun 500 milyon dollarlıq hissəsini məhz "Qazprom-

bank" maliyyələşdirib. Layihə uğurla başa çatıb və zavod artıq fəaliyyət göstərir. Həm yerli bazara, həm də ixrac imkanlarından istifadə etməklə məhsulların böyük hissəsini xaricə ixrac edir. Eyni zamanda, "Azərbaycan"ın yenidənqurma işlərinə "Qazprombank" tərəfindən 260 milyon dollar kredit ayrılıb".

Rusiya "Qazprombank"ı ilə SOCAR 700 milyon dollarlıq birgə layihənin həyata keçirilməsini planlaşdırır. Bu layihənin SC-nin idarə heyətinin sədr müavini Famil Sadıqov Bakıda keçirilən biznes-seminarda deyib.

6 «AZRE TƏKRARSİĞORTA» ASC-nin 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

Table with 3 columns: AKTİVLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Rows include I. UZUNMÜDDƏTLİ AKTİVLƏR, II. QISAMÜDDƏTLİ AKTİVLƏR, III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR, and CƏMİ ÖHDƏLİKLƏR.

Table with 3 columns: KAPİTAL VƏ ÖHDƏLİKLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Rows include I. KAPİTAL, II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR, III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR, and CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR.

Table with 2 columns: Gəlirlər, Məbləğ. Rows include Əsas əməliyyat gəliri, Xərcələr, and CƏMİ GƏLİRLƏR.

Table with 3 columns: Göstəricilərin adları, Hesablanmışdır, Faktiki ödənilmişdir. Rows include Mənfəətdən vergi, Əlavə dəyər vergisi, Zəhir vergisi, Əmlak vergisi, etc.

ABAK-AZ Crowe Ltd. MİR-001 Məstəqil Auditorun Hesabatı. «AzRe Təkrarsığorta» Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2018-ci il tarixinə olan müsbət balans hesabatından, mənfəət və zərərlər haqqında hesabatından, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatmış digər vəsaitlərin hərəkəti haqqında hesabatından, habelə sığortanın əməliyyat prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına əsasən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışdır.

ABAK-AZ CROWE LTD MMC-nin Direktoru: Zəmin Hüseynov, Auditoru: Nail Seyfulla. 12 mart 2019-cu il. Azərbaycan Respublikası, Bakı, Salyan prosesi 2, bina 2, m. 19, 20.

Bakıda tullantı şinlərinin problemi məsələsi həll olunacaq



Martın 12-də ADA Universitetində "Balaxanı Sənaye Parkında avtomobil şinlərinin təkrar emalı zavodu" layihəsi üzrə ictimaiyyətlə məsləhətləşmə keçirilib. "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Etibar Abbasov ADA Universiteti ilə ASC arasında birgə əməkdaşlığı yüksək qiymətləndirib.

Şinlərin emalı prosesini həyata keçirəcək və alternativ enerji alınacaq. Bu da Azərbaycana tam investisiya gətirəcək və istehsal edilən məhsulun hamısı ixrac olunacaq. "Düşünürəm ki, Bakıda tullantı şinlərinin problemi məsələsi həll olunacaq və həmin zavod 25 nəfəri işlə təmin edəcək. Balaxanı Sənaye Parkında "BriOil" şirkəti ilə birgə 17 fəaliyyət sahəsi üzrə 15 rezidentimiz fəaliyyət var idi. Məhz "BriOil" şirkəti Azərbaycanı gələcək ölkəmiz

firi Auqusto Masari ilə bildiriş ki, bu layihə Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. "BriOil" qrup şirkətinin energetika bölməsinin meneceri Gianluca Bonucchi qeyd edib ki, Balaxanı Sənaye Parkında yerləşən tullantı şinlərdən istifadə edilən həmin şinlərdən təkrar emal vasitəsilə biz bioenerji, biodizel əldə edəcəyik. Bu enerjiyi ixrac edərək, həm iqtisadi, həm də ekoloji baxımdan birgə fəaliyyət göstərəcəyik.

TİCARƏT ZALINDA MALLARIN REKLAMI

Məsləhət bəzəyi alıcılara malın keyfiyyəti, konstruktiv xüsusiyyətləri, onun mövcud dəbə uyğunluğu və s. ilə əlaqədar suallara müstəqil cavab tapmaq imkanı verir. Bu məqsədlə eyni əşyaları müxtəlif variantlarda qablaşdırma halında və onsuz, yığılmış və sökülmüş, yerbəyər edilmiş və ya sahmana salınmış şəkildə, yanaşı mallarla dəst halında nümayiş etdirmək lazımdır. Texniki cəhətdən mürəkkəb məlumatların (radio və elektrik mallarının, foto və mədəni malların) bu cür nümayiş etdirilməsi daha vacibdir. Belə bəzədilmə sayəsində alıcıların özləri malların xüsusiyyətləri ilə tanış olurlar, izahat və sorğularla alıcılara daha az müəssirət edilir.

Parçaların reklamı zamanı, məsələn, tikij məmulatlarının bəzi növlərinin xüsusiyyətləri haqqında alıcılarda təsəvvür yaratmaq vacibdir. Burada bir çox məsələlər dekoratorun fantaziyasından asılıdır. Manekenlər üzərində parçaların göstərilməsi xeyli səmərə verir. Bu və ya digər parçaların xüsusiyyətləri (malın keyfiyyəti və istehlak xassələri) haqqında məlumatlardan savayı, çap reklamında aşağıdakılar haqqında məlumat vermək lazımdır: - müəyyən satış yerlərində parçaların mal qruplarının yerləşdirilməsi; - parçaların keyfiyyətinin, onların təyinatının uyulması və ya tənzimlənmə metodunun təsviri; - parçaların alqısı ilə əlaqədar əlavə xidmətlərin (yarımfabrikatların biçilib kəsilməsi, satışı və s.) növləri. Mağazalarda reklam göstəriciləri:

Göstəricilər mağazanın ticarət zalında "tənzimləyici" rolunu oynamaqla yanaşı, həm də reklam rolunu oynayır. Onlar alıcılara yaxşı tanış olan malları xatırladır, yeni mallara onların diqqətini cəlb edir. Göstəricilər müxtəlif növ tablolar, ox işarələri, sxemlər, piktoqramlar ola bilər ki, onlar alıcılara əmtəə şöbələrinə və bölmələrinə istiqamətləndirməyə, ehtiyacı olan mali tez tapmağa kömək edir. Göstəricilərin hazırlanmış konstruksiyası, forma və ölçülər, materialı, eləcə də onların tərtib edilməsi zamanı malların yerləşdirilməsinin bəzi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Alıcını maraqlandıran əsas malların nəzəri cəlb edən bəzək tələb etmir. Digər kateqoriyadan olan malların (impulsiv, yəni qeyri-iradi alqılardan) yerləşdirilməsi nəzəri cəlb edən, parlaq açıq rəngli olmalıdır, onları mağazanın girişindən bir qədər aralıda və alıcıların diqqətini daha çox cəlb edən yerlərdə, eləcə də pilləkənlərdə və kassalarda yerləşdirmək lazımdır. Parçalar, ayaqqabı, geyim, baş geyimləri kimi malların mağazada nümayiş etdirilməsi bir sıra xüsusiyyətlərə malikdir.

Göstəricilərin hazırlanmış konstruksiyası, forma və ölçülər, materialı, eləcə də onların tərtib edilməsi zamanı malların yerləşdirilməsinin bəzi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Alıcını maraqlandıran əsas malların nəzəri cəlb edən bəzək tələb etmir. Digər kateqoriyadan olan malların (impulsiv, yəni qeyri-iradi alqılardan) yerləşdirilməsi nəzəri cəlb edən, parlaq açıq rəngli olmalıdır, onları mağazanın girişindən bir qədər aralıda və alıcıların diqqətini daha çox cəlb edən yerlərdə, eləcə də pilləkənlərdə və kassalarda yerləşdirmək lazımdır. Parçalar, ayaqqabı, geyim, baş geyimləri kimi malların mağazada nümayiş etdirilməsi bir sıra xüsusiyyətlərə malikdir.

(davamı gələn sayımızda) F.M.Qarayev, BDU-nun dosenti








Sizi bahar müjdəsi olan Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!  
Qoy hər zaman evinizdə firavanlıq, qəlbinizdə hüzur olsun!



**TuranBank**  
...Bizimlə etibarlıdır

## AtaBank Visa Signature kartını təqdim edərək daha bir yeniliyə imza atdı



Visa İnternational beynəlxalq ödəniş sisteminin tərəfdaşı olan AtaBank daha bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə olaraq Visa Signature məhsulunu təqdim etdi. Özel hazırlanan bu plastik kart Visa kartlarının üstünlüklərini və yüksək statusu özündə cəmləməyi bacarmışdır. Visa Signature nəinki Zaqafqaziyada, hətta Cənub-Şərqi Avropa regionunda belə Azərbaycan banklarından yeganə olaraq "AtaBank" ASC tərəfindən emissiya edilir. Visa Signature kart sahibləri dünya üzrə müxtəlif xidmət və təkliflərdən yararlanırlar. Belə ki, beynəlxalq müştəri və konsyerj xidməti, səhiyyə və sığorta dəstəyi, həmçinin digər imtiyaz və təkliflər sahibinə və onun yaxınlarına olduqları hər yerdə xüsusi status bəxş edəcək.

Ətrafınızdan kimsədə olmayan özel kartı əldə edin və komfortundan həzz alın. Həyatınızın hər anında bir addım öndə olmaq üçün AtaBank-dan Visa Signature kartını sifariş edin və Visanın premium kartlar dünyasına qapılar üzünü açsın <http://www.visapremium.com>. WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq Visa Signature və digər kartlar haqda məlumatı operativ əldə edə bilərlər. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitalla malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.



"İqtisadiyyat" qəzeti Novruzun gəlişini qeyd edir

Bu bahar bayram gələr, toy gələr, nişan gələr,  
Novruzun görüşünə el gələr, oba gələr.  
Novruz bayramınız mübarək olsun!  
2019

## ELAN

«Xəzər-Lada» Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə:  
2019-cu il aprel ayının 24-ü saat 12-də Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 16 km-də «Xəzər-Lada» ASC-nin akt zalında səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyi:  
1. İllik hesabat;  
2. Dividendlərin verilməsi və mükafatlandırma;

3. Müşahidə Şurasının yeni tərkibinin seçilməsi;  
4. İdarə Heyətinin yeni tərkibinin seçilməsi;  
5. Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;  
6. Kənar auditorun təsdiq edilməsi. Səhmdarlar yığıncağın gündəliyi və materialı ilə cəmiyyətin mühasibatlığında tanış ola bilərlər. Ümumi yığıncağa şəxsiyyət vəsiqəsi ilə gəlmək xahiş olunur.

İdarə Heyəti

"ALR İNVEST" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701110601) yenidən təşkil olunduğunu (çevrilmə) elan edir. Kreditorlar bir ay ərzində tələblərini AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 74 ünvanına bildirə bilərlər.

Professorlar Fuad Hacızadə və Elşən Hacızadə Akim Bədəlova anası  
**GÜLLƏR XANIMIN**  
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

### ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:  
**Akademik Ziyad SƏMƏDZADƏ**  
Baş redaktor:  
**Aytən SƏMƏDZADƏ**

ELMİ-REDAKSİYA ŞURASI:  
Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasimov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:  
**Lamiyə NƏBİYEVƏ**

Redaksiyanın ünvanı:  
Əliyev küçəsi, 7  
Redaksiya: +99412 566 09 60  
Faks: +99412 514 14 27  
Mühasibatlıq:  
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500